

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin dövrü
mətbuata abunə yazılışı xidmətlərinin satın alınması məqsədilə
təkliflər sorğusunun keçirilməsi barədə
E L A N**

Tender 1 lot üzrə keçiriləcəkdir.

Lot-1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin dövrü mətbuata abunə yazılışı xidmətlərinin satın alınması.

Təkliflər sorğusunda iştirak etmək istəyənlər hər lot üzrə 300 (üç yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17 (Bakı Şəhəri üzrə Təhsil İdarəsi) ünvanından (əlaqələndirici şəxs- İbrahimov Mirdamət Əkbər oğlu, tel: 012-599-12-22) ala bilərlər:

İştirak haqqı:

- Lot 1 : 300 manat.

Hesab №: AZ03CTRE00000000000002168502

VÖEN: 1400617761

Büdcə səviyyəsinin kodu: 3

Büdcə Təsnifatı kodu: 142593

Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.BIK.CTREA22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi), qeydiyyatdan keçdiyi ölkə və rekvizitlərinin surəti;
2. İddiaçı tərəfindən ən azı 1 (bir) il ərzində müvafiq sahədə anoloji işlər üzrə peşəkarlığı və təcrübəsi (bağlanmış müqavilələrin surəti);
3. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
5. İddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
6. İddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
7. Təkliflər sorğusunda iştirak haqqının ödənilməsi barədə bank sənədi;
8. Təkliflər sorğusu təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

9. T klifl r sorğusu t klifi d y rinin 1 % -i h cmind  bank t minatı (z rfl rin a ıldıđı tarixd n sonra  n azı 60 bank g n  q vvədə olmalıdır);
10. T klifl r sorğusunda iřtirak etmək  c n yazılı m raci t;
11. T klifl r sorğusunun  sas ř rtl r toplusunda g st ril n b t n dig r s n dl r.

S n dl r Az rbaycan dilində t rtib olunmalıdır (xarici dild  olan t klifl r sorğusu s n dl ri Az rbaycan dilinə t rc m  olunmalıdır). İddia ılar t klifl r sorğusu ilə bađlı sualları satınalan t şkilata  nvanlaya bil rl r. T klifl r sorğusu proseduru "D vl t satınalmaları haqqında" Az rbaycan Respublikasının Qanununa uyđun ke iril c k. İddia ılar tender t klifini, bank t minatını v  malg nd r n (podrat ı) haqqında t l b olunan s n dl ri m h rl nmifř ikiqat z rfd  16 iyun 2021-ci il saat 15:00-a q d r yuxarıda g st ril n  nvana t qdim etm lidirl r. G st ril n vaxtdan gec t qdim olunan z rfl r a ılmadan geri qaytarılacaq. İddia ıların t klifl ri 18 iyun 2021-ci il   saat 15:00-da Bakı ř h ri  zr  T hsil İdar sinin iclas zalında a ılacaqdır. İddia ıların s lahiyy tli n may nd l ri iřtirak ed  bil rl r.

Tender komissiyası